

Kitabxana işinə həsr olunmuş ömür



Hər kəs bu dünyada öz sözü, işi, əməli, yaradıcılığı ilə bir iz, bir nişanə qoymağa çalışır. Gələcək nəsillərə töhfə, yadigar qalsın, xatırlansın deyə. Kimisi buna yetərinə nail olur, kimisi də... Belə izi qalacaq, ziyalılığı, əməli ilə xatırlanacaq insanlardan biri də "Tərəqqi" medalı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının "Diyarşünaslıq və analitik biblioqrafik resursların yaradılması" şöbəsinin müdiri Mədinə Vəliyevadır. Bütün həyatını kitabxana işinə, tanınmış ziyalılar haqqında sanballı biblioqrafiyaların tərtib edilməsinə və redaktorluğuna həsr edən Mədinə xanım bu yolun yorulmaz yolçusu, ərəşəyə gətirdiyi sanballı biblioqrafiyaların yaradıcısıdır.

Mədinə xanım 1978-ci ildə M.F.Axundov adına Milli Kitabxanada işləməyə başlayıb. Əvvəl kitabxanaçı, sonra biblioqraf, redaktor və böyük redaktor vəzifələrində çalışıb. 1982-ci ildə

ADU-nun kitabxanaçılıq fakültəsinə qəbul olunub, 1988-ci ildə oranı kitabxanaçı-biblioqraf ixtisası üzrə bitirib.

Mədinə Vəliyeva kitabxanada çalışdığı illər ərzində daim biliyini, təcrübəsini və ixtisasını artırmaq məqsədilə bütün imkanlardan istifadə etməyə çalışmışdır. 2007-ci ildə Rusiya Federasiyası Mədəniyyət, İncəsənət və Turizm İşçilərinin Yenidən Hazırlanması Akademiyasında kurs bitirərək kitabxanaçı-ekoloq ixtisası üzrə "Diplom" almışdır. 2009-cu ildə Krasnodar vilayətinin Anapa şəhərində keçirilən "Kitabxanalarla - gələcəyə" IX Beynəlxalq konfransın iştirakçısı olmuş, orada eşitdiyi dəyərli fikirləri Bakıya qayıtdıqdan sonra öz işində tətbiq etməklə inkişafa nail olmuşdur. O, habelə "Müasir kitabxanalar və onların vəzifələri haqqında" tam kursu bitirərək "Sertifikat"a sahib olub.

Bütün ömrünü kitabxana işinə, fundamental biblioqrafiyaların tərtibinə həsr edən Mədinə xanım Milli Kitabxananın çapa hazırladığı onlarla biblioqrafik vəsaitin, o cümlədən elektron biblioqrafiyaların redaktoru və şöbənin əməkdaşları ilə birgə hazırladığı sanballı biblioqrafik göstəricilərin tərtibçisidir.

Təcrübəli biblioqraf M.Vəliyeva "Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü", "Heydər Əliyev Fondu-10", "Akademik Zərifə Əliyeva-90" və digər elektron biblioqrafiyaların, o cümlədən "Azərbaycan Milli Kitabxanası-90", "Azərbaycan ekologiyası-10 ildə", Milli Kitabxananın "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından buraxdığı "Əziz Əliyev" (həmm: Mətanət İbrahimo-

va və Gülbahar Misirova), "Heydər Əliyev" (həmm: Mətanət İbrahimo- va və Aytən Hüseynova), "Molla Pənah Vaqif" (həmm: M.İbrahimova və G.Misirova), "Bülbül" (həmm: M.İbrahimova və G.Misirova), "Y.V.Çəmənzəminli" (həmm: L.Şirinova və G.Misirova), "Xəlil Rza Ulutürk" (həmm: L.Şirinova və G.Misirova), "Rəşid Behbudov", "Mir Cəlal" (həmm: M.İbrahimova), "Teymur Elçin" (həmm: M.İbrahimova və S.Əsədova), "Qəzənfər Məhəmməd oğlu Paşayev", "Azərbaycan Xalq Cümhuriyyəti-100" və digər onlarla biblioqrafik göstəricinin tərtibçisi, habelə "Nizami Gəncəvi", "Mirzə Ələkbər Sabir", "Tahir Salahov", "Müslüm Maqomayev" (baba), "Aşıq Ələsgər", "Rəşid Behbudov "Səməd Vurğun" və digər biblioqrafiyaların redaktorudur. Hər biblioqrafiyaya çapdan çıxarkən Milli Kitabxanada ziyalıların, elm və mədəniyyət xadimlərinin iştirakı ilə geniş miqyasda təqdimat mərasimləri keçirilmiş, biblioqrafiyalar haqqında yüksək fikirlər söylənilmiş və mətbuat orqanlarında işıqlandırılmaqla mütəxəssislərə və geniş oxucu kütləsinə məlumat verilmişdir.

Peşəkar biblioqraf Mədinə xanım gələcək nəsillər üçün əvəzsiz mənbə olan sanballı biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmaqla yanaşı, həm də tələbkar, məsuliyyətli, zəhmətkeş və bacarıqlı şöbə müdürüdür. O, yüksək idarəçilik qabiliyyətli, şöbənin qarşılaşdığı çətinlikləri və problemləri yerində və vaxtında həll etməyi və hər kəslə öz dilində danışmağı bacaran, qayğıkeş rəhbərdir. Bacarıqlı biblioqraf yüksək ziyalılığı, xüsusilə kitabxana işi sahəsindəki iş-

güzarlığı, dəyərli məsləhətləri, habelə yüksək insani keyfiyyətləri ilə nəinki rəhbərlik etdiyi şöbənin əməkdaşlarına, Milli Kitabxananın bütün işçilərinə nümunədir. Mədinə xanımın görkəmli şəxsiyyətlər haqqında biblioqrafiyaları tərtib edərkən gecəsigündüzü olmaz, nəşrin sanballı hazırlanması üçün respublikada olan arxivləri, muzeyləri, kitabxanaları, haqqında biblioqrafiya tərtib etdiyi insanın şəxsi arxivini və digər mənbələri bir-birinə vurur, araşdırmalar aparır, biblioqrafiyanın tam və mükəmməl alınması, şəxsin həyat və yaradıcılığını tam əhatə etməsi üçün bütün aidiyyəti mənbələrə əl atar, istədiyinə nail olmayınca qərar tutmaz. Hətta respublikanın digər şəhərlərinə gedərək aidiyyəti muzeyə, şəxsi arxivə baş vurur, lazımı məlumatları toplayıb mənbəyə əlavə edərək onu daha da təkmilləşdirməyə çalışır.

M.Vəliyeva M.F.Axundov adına Milli Kitabxananın fəal əməkdaşı kimi Azərbaycan dövlətçiliyinin qüdrətlənməsi və dünya azərbaycanlılarının həmrəyliyi sahəsində göstərdiyi xidmətlərə görə Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti tərəfindən Fəxri fərmanla təltif edilib. Fəal biblioqraf Milli Kitabxanada işlədiyi uzun illər ərzində "Təşviqatçı", Londonda dərc edilən "Azerbajan international" jurnalları ilə əməkdaşlıq edərək onlara lazım olan elmi informasiyalar göndərmişdir.

Öz işinin mahir bilicisi Mədinə Vəliyevanın kitabxana sahəsindəki xidmətləri layiqincə dəyərləndirilmişdir. O, 2003-cü ildə Milli Kitabxananın inkişafındakı səmərəli fəaliyyətinə görə Fəxri

Fərmana, 2013-cü ildə isə bu məbədin 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. Onun kitabxana işi sahəsindəki fəaliyyəti haqqında "Furor" jurnalında məqalə dərc edilmişdir. Eyni zamanda kitabxana işi ilə bağlı məqalələri vaxtaşırı "Mədəni maarif" jurnalında dərc edilir.

Mədinə xanım həm də fəal ictimaiyyətçidir. O, kitabxana üzrə Həmkarlar Təşkilatı Qadınlar Şurasının sədridir. Bacarıqlı biblioqraf M.Vəliyeva kollektivdə, xüsusilə rəhbərlik etdiyi şöbədə hər kəsin xeyr-şərinin başında duran, çətin anlarda onlara mənəvi dayaq olan, problemlərini vaxtında həll etməyə çalışan bir xanımdır. Məhz bu keyfiyyətlərinə görə o, kollektivin sevimlisinə çevrilib.

M.Vəliyevanın görkəmli ziyalıların, yazarların və sənət adamlarının həyat və yaradıcılıqları haqqında tərtib etdiyi fundamental biblioqrafiyalar mütəxəssislər, tədqiqatçılar və kütləvi oxucular və ümumiyyətlə, gələcək nəsillər üçün dəyərli mənbələrdir. Onun bu sahədə həyata keçirdiyi fundamental işlər yazılı abidələrdə əbədiləşərək gələcək nəsillərə miras qoyulur. Bu əbədi mirasın sahibi xoşbəxt insan olmaqla yanaşı, həm də cəmiyyətimizin müxtəlif dövrlərdə yaşamış və fəaliyyət göstərmiş tanınmış ziyalıları haqqında tərtib etdiyi mükəmməl biblioqrafiyalar xalqımız var olduqca yaşayacaq, gələcək nəsillər ondan tam dolğunluğu ilə bəhrələnəcəkdir.

Məsuliyyətli, şərəfli işində tanınmış biblioqraf Mədinə xanıma uğurlar diləyirik!

Ədilə QOCAYEVA.